



ŞƏKƏRLİ DİABET İDARƏOLUNAN XƏSTƏLİKDİR!

Bu kitabı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Kollegiyasının 12 iyun 2009-cu il tarixli 17 sayılı qərarı ilə təsdiq edilmiş "Şəkərli diabet (tip 2) xəsteliyinin diaqnostika və müalicəsi üzrə klinik protokol" əsasında ABŞ-in Beynəlxalq İnkışaf Agentliyinin (USAID) dəstəyi ilə CHS-A-00-06-0001-0-00 nömrəli müqavilə üzrə İlk Səhiyyə Xidmətlərinin Gücləndirilməsi Layihəsi çərçivəsində Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. Kitabçada dərc olunanlar Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin baş endokrinoloqu ilə razılışdırılmışdır.

Kitabça Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin səhiyyə İslahatları çərçivəsində ictimai səhiyyə kadrlarının hazırlanması üzrə Tədbirlər Programı əsasında çap edilmişdir.

ŞƏKƏRLİ DİABETƏ NƏZARƏT



USAID | AZERBAIJAN

PRIMARY HEALTH CARE STRENGTHENING PROJECT



Bakı, AZ1122, Zərdabi küç., 96
Tel: 431-12-72, Faks: 430-52-85
office@isim.az www.isim.az

bunları bilmək vacibdir!

Şəkərli diabet nədir?

Qəbul edilən qidada olan karbohidratlar qlükozaya (şəkərə) qədər parçalanır. İnsan orqanizmi bu maddədən enerji əldə etmək üçün istifadə edir. İnsulin adlı hormon qlükozanı orqanizmin hüceyrələrinə daşıyır. Şəkərli diabet zamanı insanlarda insulin çatışmazlığı səbəbindən şəkər hüceyrələrə daşınmır və qanda qlükozanın səviyyəsi artır.

Sağlam insanın qanında (plazmasında) şəkərin miqdarı acqarına $3,9 \text{ mmol/l}$ (70 mq/dl) - $6,1 \text{ mmol/l}$ (110 mq/dl) arası olmalıdır və qida qəbulundan 2 saat sonra $7,8 \text{ mmol/l-dən}$ (140 mq/dl) artıq olmamalıdır.

Şəkərli diabetin iki növü var:

Şəkərli Diabet tip 1 zamanı orqanizmdə insulinin istehsalı dayanır. Hüceyrələrə şəkərin daşınmasını mümkün etmək üçün xəstə insulin preparatlarından istifadə etməlidir (iynə yolu ilə).

Şəkərli Diabet tip 2 zamanı orqanizmdə insulin lazımı miqdarda istehsal olunmur və ya onun hüceyrələrə təsiri azalır. Belə xəstə şəkərsalıcı preparatlarla müalicə olunmalıdır.

Həm şəkərli diabet tip 1, həm də tip 2 zamanı qanda qlükozanın səviyyəsinin yüksəlməsi müşahidə olunur.



Qanda şəkərin miqdarının yüksək olmasının simptomları:

- yorğunluq
- susuzluq
- sidik ifrazının tezləşməsi
- görmə qabiliyyətinin zəifləməsi
- yara və kəsiklərin gec sağalması
- infeksiyalara tez-tez yoluxmalar
- əllərdə və ayaqlarda keyləşmə, ağrı
- çəkinin səbəbsiz yerə itirilməsi
- dərinin quruluğu və qaşınması

Bu simptomlardan hər hansı biri müşahidə olunarsa, həkimə müraciət etmək lazımdır!

Şəkərli diabet xəstəsinin qanında şəkər normal səviyyədə olursa, bu, şəkərli diabetin **kompensasiyası** adlanır.

Şəkərin qanda səviyyəsinin normadan daim yüksək olması **dekompenasiya** adlanır.

Dekompensasiyanın səbəbləri:

- karbohidratlarla zəngin olan qidanın həddindən artıq qəbulu
- fiziki aktivliyin olmaması
- yoluxucu və ya somatik xəstəliklər
- stress
- şəkərsalıcı dərman vasitələrinin düzgün qəbul edilməməsi
- şəkərsalıcı dərman vasitələrinin düzgün təyin edilməməsi

Qanda şəkərin səviyyəsinin uzun illər davamlı şəkildə yüksək olması insan orqanizminə aşağıdakı kimi zərər verə bilər:

- ayaqlarda hissiyyatın itirilməsi
- görmə qabiliyyətinin zəifləməsi
- böyrək funksiyalarının pozulması
- ürək və qan dövranı problemlərinin yaranması

Şəkərli diabetdən tam qurtulmaq mümkün deyil, lakin bu xəstəliyi idarə etmək olar.

Sağlam qidalanma

Şəkərli diabetin idarə edilməsində sağlam qidalanma çox vacibdir. Qanda şəkərin səviyyəsini nəzarətdə saxlamaq üçün aşağıdakılara riayət edilməlidir:

- itirilmiş enerjidən asılı olaraq hər qida qəbulu zamanı porsiyaların miqdarına nəzarət edilməsi
- gün ərzində qəbul edilən qidanın üç hissəyə bölünməsi, lazım gəldikdə onların arasında sağlam və yüngül qidanın qəbul edilməsi
- qida qəbulunun buraxılmaması
- yüksək kalorili şirin içkilərdən istifadə edilməməsi
- qida lifləri ilə zəngin olan məhsullar – meyvə, tərəvəz, taxıl və paxlanın qəbul edilməsi
- yağı, şəkər və duzun miqdarının qidada azaldılması



**ŞƏKƏRLİ DİABETİ
NƏZARƏTDƏ
SAXLAMAQ ÜÇÜN
MÜTƏMADI
OLARAQ QANDA
ŞƏKƏRİN
SƏVİYYƏSİNİ
QLÜKOMETRLƏ
ÖLÇMƏK LAZIMDIR!**



Fiziki aktivlik

Fiziki aktivlik hamı üçün vacibdir. Şəkərli diabet xəstələri üçün isə bu, həyatı məsələdir!

Həyatınızı daha aktiv keçirmək üçün:

- lift əvəzinə, pilləkəndən istifadə edin
- dükana gedərkən maşını bir qədər kənarda saxlayın
- uşaqlarınızla / nəvələrinizlə oynayın
- avtomobiləndən istifadə əvəzinə, piyada gəzin
- televizor kanallarını pultla deyil, ayağa qalxıb düymə ilə çevirin

Şəkərli diabet xəstəsi fiziki aktivliyə başlamazdan əvvəl müalicə həkimi ilə məsləhətləşməlidir!



Fiziki aktivlik diabet xəstəsinə kömək edir:

- qanda şəkərin miqdarını aşağı salmağa
- ürək-damar xəstəliklərinin yaranma riskini azaltmağa
- insulinin təsirlərini artırmağa
- normal çəkini saxlamağa
- enerji məsrəfini artırmağa
- stresdən azad olmağa
- özünü daha yaxşı hiss etməyə

Fiziki aktivlik günlərində bunlar nəzərə alınmalıdır:

- həkimlə məsləhətləşmək lazımdır: ola bilər ki, qəbul edilən dərmanların dozası və qida qəbulunun rejimi dəyişdirilsin
- qanda şəkərin miqdarının 14 mmol/l-dən yüksək olması fiziki aktivliyə əks göstərişdir
- fiziki hərəkətlər gün ərzində 45-60 dəqiqədən artıq olmamalıdır
- fiziki hərəkətlər zamanı qanda şəkərin səviyyəsinə nəzarət olunmalıdır
- şəkərli diabet xəstəsi özü ilə xəstə olduğu barədə yazılı məlumat gəzdirməlidir

Fiziki aktivlik günlərində qanda şəkərin səviyyəsinin qəfil aşağı düşməsinin (hipoqlikemiya) simptomlarından qorunmaq üçün şəkərli diabet xəstəsinin yanında daim tez mənimşənilən karbohidrat tərkibli qidalar (qənd, meyvə şirəsi, kişmiş, bal və ya sirop) olmalıdır.

Qanda şəkərin səviyyəsinin normadan əhəmiyyətli dərəcədə aşağı düşmə səbəbləri aşağıdakılardır ola bilər:

- həmişəkindən artıq fiziki aktivlik
- şəkərsalıcı dərman vasitələrindən və ya insulindən lazımlı olan dozadan artıq istifadə
- alkoqoldan istifadə
- qidanın lazımı qədər qəbul olunmaması

Hipoqlikemianın simptomları:

- solğunluq
- tərləmə
- acliq hissi
- ürəkdöyünmənin sürətlənməsi
- başağrısı və gicəllənmə
- huşunitməsi

Şəkərli diabet xəstələrinin qanında şəkərin miqdarı $3,9 \text{ mmol/l}$ -dən və ya 70 mg/dl -dən aşağıdırırsa, ona dərhal tibbi yardım göstərilməlidir!

Qanda şəkərin səviyyəsini təcili qaldırmaq üçün xəstə bunlardan birini qəbul etməlidir:

- 3-4 tikə qənd
- yarımfincan meyvə şirəsi
- 1 qasılıq şəkər tozu, bal və ya sirop
- 2 qasılıq kişmiş

15 dəqiqə gözlədikdən sonra qanda şəkərin səviyyəsi yenidən yoxlanılmalıdır. O, hələ də $3,9 \text{ mmol/l}$ -dən və ya 70 mg/dl -dən aşağıdırırsa, yuxarıda sadalanan məhsullardan xəstə yenə də qəbul etməlidir.

Simptomlar keçmirsə, “TƏCİLİ YARDIMA” zəng edilməlidir!

Qanda şəkərin səviyyəsinin idarə edilməsi üçün:

- məsləhət görülən həblər həkimin təyinatına uyğun qəbul edilməlidir
- həbləri qəbul etmək unudulmamalıdır. Unudulubsa, növbəti dəfə yalnız bir doza qəbul etmək və normal cədvələ qayıtməq lazımdır. İki dozanı birdən qəbul etmək olmaz!
- insulindən qida rasionuna və fiziki aktivliyə uyğun şəkildə istifadə edilməlidir
- insulin iynəsini vurmaq unudulubsa, həkimə zəng edərək növbəti inyeksiyanın nə vaxt edilməli olduğu dəqiqləşdirilməlidir
- hər hansı başqa dərman qəbul etməzdən və alkoqollu içkilərdən istifadədən əvvəl müalicə həkimi ilə məsləhətləşmək lazımdır

**Qanda şəkərin səviyyəsi həftədə iki dəfədən artıq aşağı düşürsə,
həkiminizlə məsləhətləşin.**

**O, dərmanların sayını və
miqdarını dəyişə bilər.**